

TARİX FƏNNİNİN MÜASİR TƏDRİSİ METODİKASI

Kəmalə Rəcəbova.

Bakı şəhəri Nəsimi rayonu 5 nömrəli tam orta məktəbin tarix müəllimi

E-mail: kamalarajabova@gmail.com

Rəyçilər: prof. İ.H. Cəbrayılov,
dos. T.S. Paşayev

Ağar sözlər: tarixi faktlar, hadisələr, tədqiqatlar, səbəb, nəticə

Ключевые слова: исторические факты, события, исследования, причина, результат

Key words: historical facts, events, research, cause, result

Bu gün həyatımızda tez-tez baş verən ictimai hadisələrin və informasiya axımının təsiri nəticəsində orta məktəbdə təhsil alan şagirdin dünyam dərk etməsi, ətraf mühitə münasibəti və düşüncəsi daha tez formallaşır. Tarixi hadisələrə münasibət bildirmək və müəkkəb problemlərin həllində əzaq-görən siyasetə malik olmaq tarixi öyrənən hər bir gəncin bir şəxsiyyət kimi formallaşmasında əsas məqsədidir. Bu məqsədə çatmaq, şagirdlərin dərkətmə və təcrübə fəaliyyətini təşkil etmək üçün müəllim məqsədyönlü fəaliyyət apararaq səmərəli strategiyalardan və təlim formalarından istifadə etməlidir.

Şagirdlər tarixi öyrənərkən tarixi inkişafın ardıcıl mərhələlərini, bütövlükdə tarixi prosesi və ictimai həyatın müxtəlif cəhətlərini xarakterizə edən ən mühüm konkret tarixi faktları möhkəm surətdə mənimşəməlidirlər. Tarix fənninin tədrisində nozori məsələləri mənimşəmək üçün şagirdlərin ilk öncə tədqiqatları, müşahidələri və həyat təcrübəsi təlimdə başlıca rol oynayır. Şagirdlərdən geniş həcmli tarixi məlumatların və biliklərin əldə edilməsində onların bugünkü hadisələri düzgün təhlil etmək, konkret məsələlər haqqında fakt və dəlillər toplamaq qabiliyyətini inkişaf etdirmək və şəxsi mövqeyini nümayiş etdirmək tələb olunur. Tarixi hadisələrin bir xronologiya kimi yox, bir reallıq və bugünkü hadisələrlə əlaqələndirməklə öyrənmək üçün müəllimlər bir neçə səmərəli təlim üsullarından istifadə etməlidirlər.

Sualların tərtib edilməsi. İlkin mərhələ kimi, bu üsul çox əhəmiyyətli və idrakı fəaliyyət ardıcılığının başlangıcıdır. Tarixi məkan, dövlət, şəxsiyyət və mədəniyyət məzmununa aid mövzu və məlumatların səmərəli şəkildə tərtib edilib, şagirdlərə verilməsi tədris olunmamışdan əvvəl təqdim olunması çox vacibdir. Burada şagirdlərin mövzunu oxuyub, onun haqqında sərbəst şəkildə daha geniş tədqiqat aparulması və suallar hazırlanması tapşırılır. Məqsəd şagirdlərin mövzu üzrə tədqiqat zamanı qarşılaşdıqları problemi həll etməyə yönəldilir. Dərs şagirdlərin mövzunu qısa şəkildə təqdimati, şorhi və sualları ilə başlayır və şagirdlər arasında fəal müzakirə yaradır. Müəllim bu prosesdə istiqamətləndirici rolu oynayır. Qoyulan suallar şagirdlər arasında haqqında suallar tərtib haqqında sadələşdirilir. Sualların müəllim tərəfindən düzgün qeyuluşu şagirdin diqqətini mühüm mövzulara cəlb edir və dərədə onun fəallığını artırır, həmçinin şagirdi materialı sistemli təhlil edərək öyrənməyə və müzakirəyə həvəsləndirir.

Səbəb və nəticə. Bu üsul tarixi mövzuların ən səmərəli yolla öyrənilməsi üsuludur. Şagirdlərin tədqiqatlar zamanı dəqiqləşmələr aparır və hadisələrin baş verən səbəblərini seçilir və onların tərədiyi nəticələri müəyyən edirlər. Səbəblər nəticəni ayırmak bəzən şagirdlərə çətin gəlir. Ən mühüm tarixi hadisələrin baş verəsinin səbəbinin mənimşəməsi, ictimai inkişaf qanunlarının öyrənilməsi, tarixi prosesdə xalq kütlələrinin və görkəmli xadimlərin rolunun nəticə kimi mənimşədilməsi vacib şərtləridir.

Faktların müqayisə edilməsi. Şagirdlər tarixi öyrənərkən tarixi inkişafın ardıcıl mərhələlərində bütövlükdə tarixi prosesi və ictimai həyatın müxtəlif cəhətlərini xarakterizə edən ən mühüm konkret tarixi faktları möhkəm surətdə mənimşəməlidirlər. Tarixi faktların öyrənilməsi şagirdlərdə konkret ta-

rixi təsəvvürlər sistemi yaradır. Bu təsəvvürlər tarixi keçmişin əsas hadisələrini əks etdirir və faktların əhəmiyyətini şər edir. Əsas tarixi faktları müəyyən etmək və onları müqayisə etmək şagirdlərin hadisələri fərqləndirmək xüsusiyyətlərini bir daha təkmilləşdirir və müqayisə edərkən üstün və qeyri üstün cəhətlər daha tez mənimşayırlar. On yaxşı cəhətlər dəqiqləşdirilir və problemin həllində istifadə olunur.

Səsləri tarix metodu. Bu metod ümumtəhsil məktəblərində informasiya-kommunikasiya texnologiyalarının istifadə etməklə müxtəlif elektron mənbələrin tarix fənninin tədrisində tətbiqinə xidmət edir. Hadisələrin vizual nümayişi emosional bacarıqların formallaşmasına dəstək verir, məkanların, şəxsiyyətlərin rolunu daha düzgün ifadə edirlər. Bu səbəbdən də tədris fənni kimi tarixin statusu daha da artırı və o, ümumtəhsil məktəblərində onun kommunikativ şəraitdə tədris olunur. Müasir metodların tətbiqi sayəsində şagirdlərin tarixə dair biliklərini tətbiq etmək vərdişləri formallaşdır, yeni tarix materialını öyrənərkən, ictimai işlərdə, həyadə bu biliklərdən istifadə etmələri, keçmiş dövrün və müasir həyatın hadisələrindən baş çıxarmağı formalasdırmaqla onların inkişafına nail olurlar. Şagirdlər müasir interaktiv metodların tətbiqi sayəsində tarixi mövzular üzərində müstəqil işləmək bacarığını mətnlə xəritə və şəkillər üzərində işləməkə plan, sərbəst iş, tezis tutmaq, tarix mövzuları əlaqəli surətdə şəhər etmək, ictimai-tarixi mövzuda məlumatlar vermek və məruzələr etmək bacarıqlarını asanlıqla formalasdırırlar.

Mövzunun aktuallığı onuna xarakterizə olunur ki, ümumtəhsil orta məktəblərində tarixin tədrisi metodikası və fənnin tədris programı (kurikulumu) sahəsində müxtəlif çatınlıklar mövcuddur. Belə ki, tarixin tədrisində məlumat dolu nəzəri biliklərin qarşılıqlı əməkdaşlıqda öyrənilməsi və yeni biliklərin qazanılmasında tarix fənninin yeni məzmuna malik olması, müasir interaktiv təlim metodlarının tətbiqi və fənnin integrativliyinin tətbiqi çox vacibdir. Tarixin tədrisində fənn üzrə təlim nəticələrinin sonda şagirdlərin tarixi hadisələrə münasibəti baxımından onların yaradıcı təfəkkürün formallaşması prosesində təlimin təşkili və metodların düzgün seçilməsi qarşıya çıxmış aktual problemlərdəndir. Bu sahədə araşdırılan mövzular tarixi fənninin tədrisinin digər fənnlərin tədrisindən müəyyən fərqli olduğuna, şagird fəaliyyətlərinin düzgün təşkilinə yönəlmüş həmin məsələlərə aid çoxlu sayıda tədqiqat asrları yazılmışdır.

Məqalənin elmi yeniliyi tarix fənninin müasir metodla tədrisinin əhəmiyyəti və müəllimlərə faydalı təsviyasıdır. Məktəblərimizdə tarixi öyrənen şagirdlərə və müəllimlərə tarixin interaktiv şəraitdə tədrisinin somaroliliyinin sistemli şəkildə tədqiq və şəhər edilməsidir. Məqalənin elmi yeniliyi məhz ondan ibarətdir ki, burada tarixin şagird maraqlarına uyğun tədrisini önsə çəkir, mövzu və faktların dəqiqliyini müəyyən etmək və problemlərin həllində onların vasitəsilə bugünkü tarixi hadisələrə münasibət bildirməkdir.

Məqalənin praktik əhəmiyyəti ondan ibarətdir ki, məqalədə təqdim olunan tarixin yeni strateji yolla tədrisi müəllimlərin fəaliyyətində əhəmiyyət kəsb edəcək, şagirdlər maraqlı müzakirələr, sual-cavablar, elektron vasitələrdən istifadəyə əsaslanan dərslərə çəlb olunacaqlar.

ÖDƏBİYYAT

1. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Ümumi tarix fənni üzrə təhsil programı (kurikulumu) (VI-IX siniflər) 2012.

2. Paşayev Ə., Rüstəmov F. Pedaqogika: Yeni kurs. Bakı, 2002.

К.В. Раджабова

СОВРЕМЕННАЯ МЕТОДИКА ПРЕПОДАВАНИЯ ИСТОРИИ РЕЗЮМЕ

В данной статье говорится о том, что в области методики преподавания и в программах обучения предмету «История» в общеобразовательных школах существует ряд трудностей. Автор статьи отмечает, что при обучении предмету очень важно пользоваться современными интерактивными методами, а также обеспечить интегративность предмета. Целью данной статьи является преподавание

предмета «История» в соответствии с интересами учащихся, и с их помощью определить точность исторических фактов и событий.

K.V. Radjabova

MODERN METHODS OF TEACHING HISTORY

SUMMARY

The aim of this study is to provide teachers and students' learning through the use of modern history. Take away from a comparison to analyze the statue using the views of different authors, with emphasis on the development of the analysis of the acquisition, study, comparing the teaching of the history of problem-solving skills.

The aim of this study is to provide teachers and students' learning through the use of modern history. Takeaway from a comparison to analyze the statue using the views of different authors, with emphasis on the development of the analysis of the acquisition, study, comparing the teaching of the history of problem-solving skills.

Redaksiyaya daxil olub: 06.06.2016